

Nərimanov A.X.

$\Gamma_{p\theta,\gamma}^*(R_+^n, \varphi)$ FƏZASINDA B_n -SİNGULYAR İNTEQRALLAR

İşdə xarakteristik terminlərdə $\Gamma_{p\theta,\gamma}^*(R_+^n, \varphi)$ fəzasında B_n -sinqulyar inteqralın bə'zi xassələri öyrənilmişdir. $\Gamma_{p\theta,\gamma}^*(R_+^n, \varphi)$ fəzasında B_n -sinqulyar inteqrallar üçün məhdudluq teoremləri isbat edilmişdir.

Narimanov A.H.

B_n -SINGULAR INTEGRALS ON THE SPACES $\Gamma_{p\theta,\gamma}^*(R_+^n, \varphi)$

In the work some properties of B_n -singular integrals on the space $\Gamma_{p\theta,\gamma}^*(R_+^n, \varphi)$ on the characteristic terms are investigated and the boundedness theorems are proved for the B_n -singular integral on that space.